

UOT 81

<https://doi.org/10.59849/2218-4783.2025.1.132>

RƏŞAD ZÜLFÜQAROV

NAXÇIVAN DİALEKT VƏ ŞİVƏLƏRİNDE İŞLƏNƏN BƏZİ LEKSİK VAHİDLƏR HAQQINDA

Məqalə Naxçıvan dialekt və şivələrinin leksikasına aid bir sıra sözlərin lingvistik təhlilinə həsr olunub. Həmin leksik vahidlər dilimizin qədim yazılı abidələri, həmçinin ayrı-ayrı dialektlərdə işlənən nümunələrlə müqayisəli tədqiq edilmişdir. Araşdırma nəticəsində sübut olunmuşdur ki, Naxçıvan dialekt və şivələri dialekt leksikasının zənginliyi ilə diqqəti cəlb edir. Burada bölgə əhalisinin həyat və yaşayışı ilə bağlı olduqca maraqlı leksik vahidlər mövcuddur. Həmin leksik vahidlərin müasir dilçilik aspektindən öyrənilməsi bir sıra maraqlı nəticələrin əldə edilməsinə imkan verir.

Açar sözlər: Naxçıvan, Ordubad dialekti, Culfa şivəsi, leksik vahidlər, urvat.

Giriş. Dil hər hansı bir xalqın milli kimliyini, onun dünyada mövcudluğunu, qədim tarix və mədəniyyətini özündə yaşıdan ən əsas mənbələrdən biridir. Bu mənbənin zənginliyi isə həmin xalqın ulu keçmişinə, qədim ənənələrinə işiq tutur. Heç şübhə yoxdur ki, hər hansı bir ədəbi dilin formallaşmasında onun ümumxalq danışq dili, başqa sözlə, dialekt leksikası əhəmiyyətli yerə və rola malikdir. Bu baxımdan yanaşdıqda Naxçıvan dialekt və şivələri leksik fondunun zənginliyi ilə Azərbaycan dilinin dialekt və şivələri içərisində özünəməxsus yer tutur. Həmin dialekt və şivələrdə işlədilən leksik vahidlər bölgə əhalisinin məşğulliyəti, təsərrüfat həyatı, məişəti ilə sıx bağlıdır. Məqaləmizdə bəhs etdiyimiz dialekt və şivələrdən toplanan bir sıra leksik vahidlərin təhlilinə yer veriləcəkdir. Bir faktı qeyd etmək lazımdır ki, belə leksik vahidlərin etnolinqvistik təhlili olduqca maraqlı məsələlərin ortaya çıxarılmasına şərait yaratır.

Əsas təhlil. Araşdırımıza cəlb etdiyimiz leksik vahidlərin dilimizin tədqiq olunan digər dialekt və şivələri, qohum dillər, onların dialektləri, qədim yazılı mənbə və abidələrdəki nümunələrlə müqayisəli lingvistik təhlili bəzi maraqlı faktların ortaya çıxarılmasına imkan verir.

Müasir Naxçıvan dialekt və şivələrində işlənən *urvat/urvət, urvatdı/urvətdi* sözlərinin lingvistik təhlili olduqca maraqlıdır. Belə ki, *urvat* sözü tədqiq edilən dialekt və şivələrdə “hörmət, dəyər, bərəkət”, *urvatdı* leksemi isə “hörmətli, dəyərli, bərəkətli” anlamlarını ifadə edir. Xalq arasından toplanmış aşağıdakı nümunələrə diqqət yetirək: *Məs.: 1. U:n day camahatin ya:nda urvati qalmi:b. 2. Həmməşən xe:rxa olan adamnar urvatdı o:r.*

Yuxarıdakı hər iki nümunə də *urvat* və *urvatdı* sözlərinin “hörmət, dəyər” anlamlarında işlədildiyini görürük. Bununla yanaşı, xalq arasında bu leksik vahidlərin hər ikisi omonimlik xüsusiyyəti daşımaqla “bərəkət” və “bərəkətli” mənalarını bildirir. *Məs.: 1. Sə: görüm evinnən urvat əysil-məsin; 2. Dəsdərxa:n həmməşən urvatdı ossun.*

Bir faktı da unutmayaq ki, *urvatdı* sözü quruluşca düzəltmə olub *urvat* isminə adlardan sıfət düzəldən -dı (-li⁴) leksik şəkilçisinin artırılması yolu ilə yaranmışdır. Bu leksik vahidlər eyni fonetik tərkib və mənalarda Azərbaycan dilinin Şəki, Laçın, Şuşa, Gədəbəy dialekt və şivələrində də işlənir.

Bəhs olunan dialekt və şivələrdə maraq doğuran leksik vahidlərdən biri də müxtəlif şivələrdə fərqli fonetik tərkibdə, lakin eyni anlamda işlənən *ugursax//ovursağ//ovutsağ* leksemidir. Fonetik tərkibcə fərqlilik təşkil edən bu leksem “balası öldükdən sonra sağılan heyvan” mənasındadır. *Məs.: Bizim bi qoyun ovutsağdı biyillari.*

Aparılan araşdırımlar zamanı sözün *ovutsağ* formasında işlənməsi diqqətimizi cəlb etdi. Galladarlar qeyd edirlər ki, “...Ovutsağ qoyu:n balası öldüyünnən bi az bekaf o:r. Elə hey məli:r. U:n bi növ könnün almax, avitmax üçün ayrı quzuları əmişdirrix' kin sütün qurutmuya kin sağa biləx”. Yuxarıdakı bu izah olduqca maraqlıdır. Təsadüfü deyil ki, ağlayan uşağın könlünü almaq, yaxınıını itirən, kədərli birinin dərd sərini unutdurmağa çalışmaq üçün onu ovudurlar. Bu fakt belə

deməyə imkan verir ki, *ovutsağ//ovursağ//ugursax* leksemi “balasını itirən heyvanın ovudularaq sağılması” anlayışını bildirir. Söz Türkmən dilinin dialekt və şivələrində ümüs//nerri [1, s. 135] leksemələri ilə ifadə olunur.

Naxçıvan dialekt və şivələrində “hər hansı bir şeyə nəfsi düşmək” anlamında işlənən ***umsuğ olmax//umsux*** lekseminin linqvistik təhlili də diqqəti cəlb edir. Məs.: *Xörəyin qoxsu day mə: illap umsux e:li:b e.*

Düşünürük ki, *umsux//umsuğ* sözü quruluşca düzəltmədir. Yəni bu leksem dilimizin dialekt və şivələrində, folklorunda, bir sıra türk dillərində işlənən *um+maq* “*istəmək, arzulamaq*” feil kökünə yalnız dialekt və şivələrimiz üçün xarakterik olan *sux//suğ* leksik şəkilçisinin artırılması yolu ilə düzəlmüşdür. Təsadüfi deyil ki, müasir folklorumuzda “Uman yerdən küsəllər” və ya “Qonaq umduğun yox, tapdiğin yeyər” atalar sözlərində, xalq arasında geniş yayılan “Bayram günlərində gərək adamlar arasında umu-küsü olmasın” inamında, dilimizin dialekt və şivələrində işlənən “umsuğ olmax” frazeoloji birləşməsində söz öz ilkin mənasını yaşatmaqdadır. Müasir Türk dilində də “Ummadık taş baş yaramış” və ya “Misafir umduğun değil bulduğun yer” atalar sözlərində bu leksik vahidin işləndiyini müşahidə edirik. *Ummaq* sözü qədim türkmənşəli leksik vahidlərimizdən biri olmaqla “Kitabi-Dədə Qorqud” dastanlarında da eyni anlamı bildirmişdir. Fikirlərimizə bir qədər də aydınlıq gətirmək üçün aşağıdakı nümunəyə diqqət yetirək: “...Karilar dört dürlüdür... Şabadança yirindən örү turur, elin yüzün yumadan tokuz bazlammaç ilen bir külek yoğurd gözlər, toyunça tika basa yir, elin bögrüne urur aydur: Bu ivi harab olası ere varaldan berü dahi karnum doymadı, yüzüm gülmədi, yayağum paşmak, yüzüm yaşmak görmedi..... ah nola-y-idi, bu öle -y-idi, birine dahi varay-idüm ***umarumdan*** yahşı uyar ola-y-idi” [5, s. 76]. M.Kaşgarinin “Divani-lüğət-it türk” əsərində də söz *um* [9, s. 693] şəklində, eyni mənada işlənmişdir. Lügətdə həmçinin bu feil kökünə *umdu, umdur, umun, umunç* [9, s. 693] kimi sözlərdə də rast gəlinir.

Aparılan araşdırımlar zamanı qarşımıza çıxan və Naxçıvan dialekt və şivələrində işlənən ***bə-yilməx//bayılmax*** sözünün müqayisəli linqvistik təhlili olduqca maraqlı faktların ortaya çıxarılmasına imkan verdi. Məs.: *Bəyəx həna kişi:n ürəyi keçir, bəyilir yixılır yerə.*

Dilimizin Ordubad dialekti və Culfa şivələrində qarşılaştığımız *bayılmaq* feilinin tarixi etimoloji və etnolinqvistik təhlilinə diqqət yetirsək, görərik ki, bu leksem quruluşca düzəltmə olub *bayı* arxaik feil kökü və -il feilə məxsus qayıdış növ şəkilçisinin köməyi ilə yaranmışdır. *Bayımaq* qədim feillərimizdən olub “ölmək, uzanmaq, yatmaq” anlamlarını ifadə etməkdədir. Bu gün dilimizin Culfa şivələrində işlənən *bayqu* sözünün təhlili də olduqca maraq doğurur. Rayonun Boyəhməd kəndində əhali arasında belə bir deyim var. “*Səni bayqu aparsın*”.

Bayqu sözünün etnolinqvistik təhlilinə əsasən deyə bilərik ki, sözün kökündə dayanan *bay* komponenti qədim türk dili üçün ümumişlək olan “*bayımaq-ölmək*” feili, *qu* komponenti isə “quş, mələk” anlamındadır. Təsadüfi deyil ki, xalq arasında mələklərin qanadlı quşları olması kimi təsəvvür və inamlar da mövcuddur. Söz “Kitabi-Dədə Qorqud” dastanlarında da eyni şəkildə və anlamda işlənmişdir. “... Allah-Allah deməyincə işlər olmaz, Qadir Tanrı verməyincə ər bayımaz” [11, s. 31]. Müasir ədəbi dilimiz üçün arxaikleşmiş bu leksik vahid Culfa şivələrində yaşamaqdadır. Düşünürük ki, *bayqu* sözü bəhs olunan şivələrdə “*ölüm mələyi*” mənasında işlədilmişdir. Eyni zamanda xalq arasında öz körpəsini yatırmağa çalışan analar ona bəzən “tez bay-bay elə dur səni gəzməyə aparacam” deyirlər. Burada qarşımıza çıxan “*bay-bay*” komponenti əslində *bayılmaq* feilinin “uzanmaq, yatmaq” mənalarında işlənən formasıdır. Qeyd etmək lazımdır ki, müasir Türkiyə türkçəsində işlədilən “*bayılmaq-özündən getmək, hədsiz xoşlanmaq*” sözü də oğuz-türk leksikasında ümumişlək söz olan “*bayımaq-ölmək*” feilindən yaranmışdır. Məs.: *Şu çocuk bayılmış, kendindən geçmiş* [2, s. 163].

Naxçıvan dialekt və şivələrində “vaxtından əvvəl döyülen taxıl” mənasında işlənən ***puşqurt//peşqurt*** sözünün linqvistik təhlilində də bir sıra maraqlı faktlarla qarşılaşıraq. Məs.: *Bi də gö:rdü bidi qırp eliyib dibəydəcə döyüb qəvirqə qəvi:rdix*.

Tədqiqatçı Zirəddin Xasiyev bu sözü fars mənşəli hesab edərək Qərb qrupu dialekt və şivələrində *pişxord* “biçin vaxtı biçinçilərə, köç vaxtı çobanlara qabaqcadan verilən azacıq təzə taxıl” [9, s. 83];

“dağa köçən maldarlara aran əkinçilərinin göndərdiyi taxıl” (buğda və ya arpanın nübarı) [9, s. 63] mənasında işləndiyini göstərmişdir. Əli Cəfərli isə *peşqurt* [4, s. 221] sözünü maldarlıqla əlaqədar kühnə zaman anlayışı hesab edir. V.Mursaquliyev də *peşqurd* sözünü “taxılın nübarı” mənasında izah etmişdir. Bizim fikrimizcə, *peşqurt* sözü iki komponentli əkinçilik termini olmaqla *peş//puş* və *qurt* sözlərindən təşkil edilmişdir. Bu birləşmənin birinci komponenti müasir şivələrimizdə heyvandarlıq və üzümçülük termini kimi işlənən *peşəri//peşara*, *peşov* (*peş +av (ab)* az su – R.Z.) sözlərinin yaranmasında da iştirak edir. Həmin sözlərsə şivələrdə “az olan süd və ya üzümün aranması” mənasındadır. İkinci komponent *qurt* isə “qırp, qırp eləmək – taxılın sünbüllə hissəsinin qırılıraq yıgilması” əkinçilik terminin fonetik variantıdır. Bundan başqa Culfa şivələrində qırtış, qirt “az, kiçik hissə” mənalı sözlər də işlədilməkdədir. *Məs.: Mə: bi qırtış çörəy ver atım pişiyə*. Bu faktlara əsaslanaraq deyə bilərik ki, *puşqurt//peşqurt* “az olan qırp, yəni az olan taxıl, ilk taxıl” mənasındadır.

Tədqiq edilən Naxçıvan dialekt və şivələrində “alaq vurmaq üçün alət” mənasında işlədilən *topur* və *təkəcəx* leksemələri də maraqlıdır. *Məs.: Qərtofun boğazın topurnan, təkəcəynən doldurərix*.

Dilimizin digər dialekt və şivələrində bu leksik vahid *kətmən//getman*, *şətə//şəpə* “alaq etmək üçün ərsinə oxşar alət” sözləri ilə ifadə olunur. *Məs.: Kərdilərmizin alağın şətəynən alarix*. *Şətə* sözü İrəvan şivəsində *şətələməy* “yerin alağın vurmaq” [6, s. 268], Gəncəbasar şivələrində *şətəl* “əkin zamanı kotanın gavahınınına dolaşan zir-zibili, çör-cöpü təmizləyən alət” [9, s. 86] forma və mənalarında işlədir. Qazax dialektində leksemin *alaqkes//alaqdərən* [4, s. 169] variantları da qeydə alınmışdır.

Müasir Naxçıvan dialekt və şivələrində işlənən *qarayeriş inəx'* “yeriyəndə ayaqlarını iri atan inək” leksemi də olduqca maraqlı və diqqətçəkicidir. *Məs.: Mə:m bi inəyim var ki unu qarayeriş de:rəm, qıçı:n birin birda birin orda qo:r*.

Sözün etnolinqvistik tədqiqinə diqqət yetirsək, görərik ki, *qara* sözü tarixən türk dillərində müxtəlif leksik mənaları ifadə etmişdir. Belə ki, bu leksem həm *rəng*, həm *quru torpaq sahəsi*, həm də *iri*, *böyük*, *nəhəng* anlamlarını bildirmişdir. Müasir ədəbi dilimizdə *qara rəng* bildirən sıfət, dialekt və şivələrimizdə isə həm rəng bildirən sıfət, həm də *iri*, *böyük*, *yaşlı*, *arka*, *iz* anlamlarını ifadə edir. Heyvandarlıqda istifadə olunan *qaradış//qaratiş* leksemində *qara* sözü yaşlı mənasındadır. Xalq arasından toplanan “*Özü birda yoxdusa day qarasınca danışmax ayıpdı*” ifadəsində isə *arkasinci*, *izincə*, *arkasından* kimi məna çalarlarını bildirir. Hazırda Türk ədəbi dilində *kara* “*quru torpaq sahəsi*”, Qars şivələrində *qaradış* “yaşlı hay0.1

van” anlamlarında mövcuddur. Həmçinin qədim türk dastanı olan “Qara xan”, Qaraqoyunu dövlətinin yaradıcısı Qara Yusif və s. nümunələrdə də söz *ulu*, *yaşlı*, *böyük*, *qudrətli* anlayışlarını eks etdirir. Türk dastanındaki Qara xan ulu xan, əcdad olmaqla bərabər, həm də torpağın yaradıcısı hesab olunur. Bütün bu izahları nəzərə alaraq tərəddüb etmədən deyə bilərik ki, *qarayeriş* lekseminin birinci komponenti olan *qara* sözü “*iri*, *böyük*, *nəhəng*” anlamlarını ifadə edir və qaramala onun xarakter və xasiyyətinə görə verilmiş addır.

Nəticə. Yekun olaraq qeyd etmək lazımdır ki, müasir Naxçıvan dialekt və şivələrində işlənən yuxarıda bəhs etdiyimiz sözlər zənginliyi ilə diqqəti cəlb edir. Onların hamısı haqqında bir məqalədə bəhs etmək bir qədər çətindir. Araşdırılan dialekt və şivələrdə mövcud olan və məqalədə tədqiqata cəlb edilən belə sözlərin böyük əksəriyyəti milli mənşəli olmaqla zəngin ümumtürk leksikasının mühüm laylarından birini təşkil edir. Həmin sözlərin etnolinqvistik təhlilinin aparılması bir sıra maraqlı faktların ortaya çıxarılmasına imkan verir. Bu leksik vahidlərin milli aspektdən, ümumtürk mədəniyyəti, dilciliyi kontekstində öyrənilməsi, onların xalqımızla, bu torpaqla bağlılığının sübut olunması, belə sözlərin günümüzdə ərazilərimizə qarşı irəli sürülən əsassız erməni iddialarına tutarlı cavab verə biləcək əhəmiyyətli bir mənbə olduğunu göstərməkdədir. Fikrimizcə, belə tədqiqatların aparılması günün tələblərindən irəli gələn və dilciliyimiz üçün olduqca vacib olan problemlərdəndir. Şübhəsiz, aparılan araştırma və təhlillər öyrənilən sözlərin tamamilə regionla bağlı olduğunu deməyə imkan verir. Bu araşdırımlar sübut edir ki, yuxarıda tədqiqat obyektinə çevrilən leksik vahidlər xalqımızın milli-mənəvi mədəniyyətinin, dialekt leksikasının mühüm tərkib hissəsini təşkil edir.

ƏDƏBİYYAT

1. Аразкулыев С., Атаниязов С., Бердиев Р., Сапарова Г. Түркмен дилинин гысгача диалектологик сөzlüğü. Ашгабат: Ылым неширяты, 1997, 215 с.
2. Caferoğlu A. Anadolu ağızlarından toplamalar. Ankara: Türk Dil Kurumu, 1994, 270 s.
3. Caferoğlu A. Doğu illerimiz ağızlarından toplamalar, Ankara: Türk Dil Kurumu, 1995, 296 s.
4. Cəfərli Ə. Azərbaycan dilinin Qazax dialekti: Fil. elm. nam. ... dis. Bakı, 1961, 444 s.
5. Ergin M. Dede Korkut Kitabı. Ankara: Türk Dil Kurumu, 1994, 483 s.
6. Ələkbərli Ə. Qərbi Azərbaycanın dialektoloji lüğəti. 1-ci kitab, Bakı: Ağrıdağ, 2009, 192 s.
7. Əsgərov H.A. Azərbaycan dilində maddi-mədəniyyət leksikası. Bakı: Bakı Universiteti nəşriyati, 2006, 448 s.
8. Əzizov E. Azərbaycan dilinin tarixi dialektologiyası. Bakı: BDU, 1999, 354 s.
9. Xasiyev Z.Ə. Heyvandarlıq və əkinçilik terminləri lüğəti. Bakı: Nurlan, 2000, 87 s.
10. Kaşgarlı M. Divani lüğət-it-türk: 4 cilddə. IV c., Ankara: Türk Dil Kurumu, 2006, 885 s.
11. Zeynalov F. Əlizadə S. Kitabi-Dədə Qorqud. Bakı: Yaziçi, 1988, 265 s.

*AMEA Naxçıvan Bölməsi,
E-mail: zulfuqarov_1981@mail.ru*

Rashad Zulfugarov

SOME LEXICAL UNITS USED IN NAKHCHIVAN DIALECTS AND SUBDIALECTS

This article examines a number of words included in the vocabulary of Nakhchivan dialects and subdialects. These lexical units are examined by comparing them with ancient written monuments of our language, as well as with examples employed in diverse dialects. Research has shown that Nakhchivan dialects and subdialects are rich in vocabulary. There exist highly intriguing lexical units that are associated with the daily routine and life of the populace of the region. The study of these lexical units from the perspective of modern linguistics has produced several interesting results.

Keywords: Nakhchivan, Ordubad dialect, Julfa dialect, lexical units, urvat (respect).

Решад Зульфугаров

О НЕКОТОРЫХ ЛЕКСИЧЕСКИХ ЕДИНИЦАХ, ИСПОЛЬЗУЕМЫХ В НАХЧЫВАНСКИХ ДИАЛЕКТАХ И ГОВОРАХ

Статья посвящена лингвистическому анализу ряда слов, входящих в лексику нахчыванских диалектов и говоров. Эти лексические единицы изучены в сравнении с древними письменными памятниками нашего языка, а также с примерами, употребляемыми в разных диалектах. Исследования доказали, что нахчыванские диалекты и говоры привлекают внимание богатством своей лексики. Здесь имеются очень интересные лексические единицы, связанные с жизнью и бытом населения региона. Изучение этих лексических единиц с точки зрения современной лингвистики позволяет получить ряд интересных результатов.

Ключевые слова: Нахчыван, Ордубадский диалект, Джузельфинский говор, лексические единицы, урват (уважение).

(AMEA-nın türxbir üzvü Əbülfəz Quliyev tərəfindən təqdim edilmişdir)

**Daxilolma tarixi: İlkin variant 13.01.2025
Son variant 10.02.2025**